

AZƏRBAYCAN RESPUBLİKASI
ƏDLİYYƏ NAZİRLİYİNDƏ
QEYDƏ ALINMIŞDIR.

Qeyd № 4

19.08.1996-cı il

Nazir əvəzi: _____ S.C.Həsənova

TƏHSİL NAZİRLİYİNİN
401 SAYLI 07.08.1996 cı il
tarixli əmri ilə təsdiq
edilmişdir.

Nazir _____ L.X.Rəsulova

**ALİ VƏ ORTA İXTİSAS TƏHSİLİ MƏKTƏBLƏRİ
TƏLƏBƏLƏRİNİN KÖÇÜRÜLMƏSİ, TƏLƏBƏLƏR
SIRASINDAN XARİC EDİLMƏSİ VƏ BƏRPA
OLUNMASI, AKADEMİK MƏZUNİYYƏT ALMASI VƏ
TƏKRAR KURSDA SAXLANILMASI HAQQINDA**

Ə S A S N A M Ə

BAKİ — 1996

**Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin
köçürülməsi, tələbələr sırasından xaric edilməsi
və bərpa olunması, akademik məzuniyyət
alması və təkrar kursda
saxlanması haqqında**

Ə S A S N A M Ə

Tələbələrin eyni tədris müəssisəsi daxilində ixtisasını və ya təhsil formasını dəyişməsi, eləcə də bir tədris müəssisəsindən digərinə köçürülməsi və tələbələr sırasından xaric edilmiş şəxslərin tələbələr sırasına bərpası (Həqiqi hərbi xidmətdən tərxis edilmişlər və akademik məzuniyyətdə olanlar istisna olmaqla) qış və yay tətiləri dövründə aparılır.

Bütün hallarda tələbələrin köçürülməsi (təhsil formasını və ixtisasını, təhsil aldığı məktəbi, şəhəri və ya ölkəni dəyişməsi) yalnız əsaslandırılmış səbəblər olduqda həyata keçirilə bilər. Birinci kursda və sonuncu semestrə heç bir köçürülməyə icazə verilmir.

1. Tələbələrin köçürülməsi.

1.1. Respublika daxilində:

1.1.1 Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin istənilən təhsil forması üzrə bir məktəbdən digərinə köçürülməsi, köçürülmək istədiyi təhsil müəssisəsinin rektorunun (direktorunun) razılığı ilə həyata keçirilir.

1.1.2 Uyğun ixtisas üzrə başqa tədris müəssisəsinə köçürülmək istəyən tələbə qiymət kitabçasından çıxarış və ərizə ilə birlikdə köçürülmək istədiyi təhsil müəssisəsinin rektoruna (direktoruna) müraciət edir. Qiymət kitabçasından çıxarışla ərizədə göstərilən ixtisasın tədris planına əsasən fənn fərqləri müəyyənləşdirilir. Fənn fərqlərin sayı 8-dən çox olmadıqda tələbə müvafiq kursa, sayı 8-dən çox olduqda isə, öz razılığı ilə bir kurs aşağıya da (birinci kurs istisna olmaqla) köçürülə (bu halda aşağı kurslarda yenə də fənlərin sayı 8-dən çox olmamalıdır) bilər. Bu zaman tələbə rektorun əmri ilə dərslərə buraxılır, onun əvvəl oxuduğu tədris müəssisəsinə şəxsi işini göndərmək haqda yazılı müraciət olunur və fərqləri ləğv etmək üçün bir semestr vaxt verilir.

Tələbənin şəxsi işi alındıqdan sonra onun köçürüldüyü tədris müəssisəsində tələbələr sırasına daxil olması barədə əmr verilir.

1.1.3. Tələbənin əvvəl təhsil aldığı ali (orta ixtisas) məktəbin rektoru (direktoru) şəxsi işin göndərilməsi barədə tələbnamə alındıqdan sonra "başqa ali (orta ixtisas) məktəbə köçürüldüyü üçün xaric olunur" - məzmununda əmr verir və üç gün müddətində tələbənin şəxsi işi və akademik arayış (göndərilən işlərin siyahısının surəti arxivdə saxlanılmaqla) tələbəni qəbul etmiş ali (orta ixtisas) məktəbin ünvanına göndərilir.

Müstəsna hallarda şəxsi işin ali məktəb tərəfindən göndərilməsi üzürlü səbəbdən mümkün olmadıqda müvafiq qeydiyyat aparılmaqla tələbənin özünə verilə bilər.

1.1.4. Tələbənin eyni təhsil müəssisəsində bir ixtisasdan, yaxud bir təhsil formasından (əyani, axşam, qiyabi) digərinə köçürülməsi, rektorun (direktorun) əmri ilə həyata keçirilir.

1.1.5. Əgər qəbul zamanı hər hansı tələbə barədə idarə, müəssisə və təşkilatla fərdi müqavilə bağlanmışdırsa, onda belə tələbənin başqa tədris müəssisəsinə və ya bir ixtisasdan digərinə köçürülməsi zamanı uyğun tərəflərin razılığı nəzərə alınmalı, müqaviləyə yenidən baxılmalıdır.

1.1.6. Ali təhsil müəssisələrinin qiyabi və axşam şöbələrindən əyani şöbəyə köçürülmədə tələbələrin yüksək (əla və yaxşı) təhsil göstəricisi və ya səhhətindən irəli gələn zərurət əsas götürülür.

Bu zaman ali məktəblərdə oxuyan oğlanların hərbi sənədlərində müvafiq qeydlərin edilməsi tələb olunur.

1.1.7. Qanuni fəaliyyət göstərən qeyri-dövlət təhsil müəssisəsindən dövlət təhsil müəssisələrinin əlavə pulla /ödənişli/ təhsil qruplarına tələbələrin köçürülməsi həmin təhsil müəssisəsinin rəhbərliyinin /rektorunun və ya direktorların/ razılığı ilə keçirilir.¹

1.2. Xarici ölkələrdən:

1.2.1. Tələbələrin Respublika ali və orta ixtisas təhsili məktəblərinə köçürülməsi zamanı 1.1.1.-1.1.6. şərtləri közlənilməklə həyata keçirilir.

1.2.2. Dövlət xətti ilə xaricdə təhsil alan Respublika vətəndaşları istənilən formada (ödənişli və ödənişsiz) köçürülə bilirlər. Dövlət xətti ilə təhsil almayan şəxslər isə köçürüldükdən sonra ödənişli əsaslarla təhsil alırlar. Xarici ölkələrdə təhsil alan tələbələr köçürülərkən fənn fərqləri 1.1.2-də göstəriləndən çox olarsa, tələbənin razılığı ilə o, bir kurs aşağı, o cümlədən birinci kursa da köçürülə bilər.

2. Tələbələr sırasından xaric edilmə.

2.1. Tələbə:

- öz arzusu ilə;
- akademik uğursuzluğa görə;²
- başqa təhsil müəssisəsinə köçürüldüyünə görə;
- tədris intizamını, təhsil müəssisəsinin daxili qaydalarını ciddi şəkildə pozduğuna və üzürsüz səbəblərdən müəyyən olunmuş miqdardan (bir semestr ərzində ali məktəbin müəyyənləşdirdiyi miqdardan) çox dərslər buraxdığına görə;
- müəyyən kateqoriya xəstəliklərlə əlaqədar səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən) tələbələr sırasından xaric edilir.

2.1.1. Ali və orta ixtisas təhsili müəssisələrindən xaric edilmiş şəxslər çağırışdan möhlət hüquqlarını itirirlər. Ali (orta ixtisas) məktəb rəhbərləri tərəfindən həmin şəxslərin xaric olunması barədə onların hərbi uçotda olduqları hərbi komissarlıqlara bir həftə müddətində rəsmi məlumat verilir.³

Tələbələr sırasından xaric edilmiş şəxsə akademik arayış və təhsil haqqında sənədin əsli verilir. Həmin sənədin surəti və xaric olunma haqda əmrdən çıxarış isə təhsil müəssisəsində (tələbənin şəxsi işində) saxlanılır.

3. Tələbələr sırasına bərpa.

3.1. Hər hansı bir səbəbdən xarici ölkə təhsil müəssisələrində tələbələr sırasından xaric olunmuş tələbə bu əsasnaməyə uyğun olaraq respublikanın müvafiq təhsil müəssisələrinə bərpa oluna bilər. Respublikanın ali (orta ixtisas) məktəblərində tələbələr sırasından xaric olunmuş tələbələr isə yalnız həmin ali (orta ixtisas) məktəblərinə bərpa oluna bilərlər.

3.2. Tədris intizamını, təhsil müəssisələrinin daxili qaydalarını, təhsil aldığı ölkənin qanunlarını pozduğuna görə tələbələr sırasından xaric edilmişlər istisna olmaqla, əvvəllər ali və orta ixtisas təhsili müəssisələrindən xaric olunmuş şəxslərin tələbələr sırasına bərpası növbəti semestrin başlanğıcından tez olmayaraq təhsilin bütün formalarında bir dəfə aparıla bilər. Digər hallarda isə yalnız tələbələr sırasından xaric olunduqdan ən azı bir il keçdikdən sonra bərpaya icazə verilir.

3.3. Xaricdə dövlət xətti ilə təhsil alanlar ödənişsiz, digərləri isə yalnız ödənişli əsaslarla bərpa edilə bilərlər.

3.4. Həqiqi hərbi xidmətdən tərxis edilmiş şəxslər bu Əsasnamənin 1.1.2. bəndinin tələbləri gözlənilməklə öz istədikləri təhsil formasına təhsillərini davam etdirə bilərlər. Bu şəxslərin tələbələr sırasına bərpası, akademik fərqləri və borcları ləğv etməsi bütün tədris ili

ərzində həyata keçirilir.

3.5. Birinci kursa bərpa (əsasnamənin 3.4, 4.1 və 4.2 bəndində göstərilən şəxslərdən başqa) qadağandır. Ali (orta ixtisas) məktəbin rektorunun (direktorunun) birinci kursun ikinci semestrində üçdən az fənnədən akademik borcu qaldığına görə tələbələr sırasından xaric olunmuş tələbələr tədris ilinin başlanğıcınadək 1 ay müddətində həmin borcu ləğv etmək şərtlə ikinci kursa bərpa etmək səlahiyyəti vardır.

3.6. Ali (orta ixtisas) təhsil müəssisələrinin rəhbərləri iki həftədən çox olmayan müddət ərzində bərpa barəsində ərizəyə baxmalı, tələbələrin bərpa olma müddətini, kursunu, akademik borclarını və fərqlərin ləğvi müddətini müəyyənləşdirməli, yaxud etirazının (əgər varsa) əsaslandırılmış səbəblərini göstərməlidir. Bərpa barəsində ərizəyə akademik arayış və orta təhsil haqqında sənədin əsli (əgər xaric edildikdən əvvəl təhsil aldığı müəssisəyə bərpa olunmursa) əlavə edilir.

3.7. Bərpa olunmuş tələbələrin şəxsi işi bərpa edilir. Bu şəxsi işə rektorun adına yazılmış ərizə, bərpa olunma haqqında əmrədən çıxarış xaric edilməzdən əvvəl həmin tədris müəssisəsində təhsil almayan tələbələrin şəxsi işinə isə həm də akademik arayış və xaric olunma haqqında əmrədən çıxarış əlavə edilir.

4. Akademik məzuniyyətin verilməsi.

4.1 Həqiqi hərbi xidmətə çağırılmış tələbələrə xidmət müddəti başa çatanaqədək akademik məzuniyyət verilir.

4.2 Xəstəliyi həkim-məsləhət komissiyasının arayışı ilə sənədləşdirilmiş və bu xəstəliyin təhsili davam etdirməyə müvəqqəti olaraq yol vermədiyi göstəridildikdə tələbələrə xəstəlik müddətinə akademik məzuniyyət verilir. Məzuniyyətdən sonra, tələbənin öz təhsilini davam etdirməyə başlaması onun sağlamlığını sübut edən həkim arayışı ilə müəyyənləşdirilir.

5. Təkrar kursda saxlanılma

5.1. Bir semestrə tədris planında nəzərdə tutulan fənlərə ayrılan ümumi saatın təhsil müəssisəsinin müəyyən etdiyi hissəsindən çoxunu üzürlü səbəbdən dərslərdə iştirak etməyən tələbələr təkrar kursda saxlanılır.

5.2 Ezamiyyət, xəstəlik, ailə vəziyyəti, dövlət sərəncamı və tapşırığının yerinə yetirilməsi və digər xüsusi hallarda lazımi sənədləri təqdim etməklə tələbə təkrar kursda saxlanıla bilər. Üzürlü səbəblərə görə tam təhsil boyu tələbələrin təkrar kursda saxlanılmasına məhdudiyyət qoyulmur.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 10 fevral 1997-ci il tarixli 91 nömrəli Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əmri (**Azərbaycan Respublikası Nazirliklərinin, Dövlət Komitələrinin və başqa Mərkəzi İcra Hakimiyyəti orqanlarının Normativ Aktlarının Bülleteni, 1997-ci il, № 03**)
2. 9 dekabr 1997-ci il tarixli 870 sayılı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əmri (**Azərbaycan Respublikası Nazirliklərinin, Dövlət Komitələrinin və başqa Mərkəzi İcra Hakimiyyəti orqanlarının Normativ-Hüquqi Aktlarının Bülleteni, 1998-ci il, № 08**)
3. 8 noyabr 1999-cu il tarixli 804 sayılı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əmri (**Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2000-ci il, № 01**)

BÜLLETENƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

¹ 9 dekabr 1997-ci il tarixli 870 sayılı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əmri (**Azərbaycan Respublikası Nazirliklərinin, Dövlət Komitələrinin və başqa Mərkəzi İcra Hakimiyyəti orqanlarının Normativ-Hüquqi Aktlarının Bülleteni, 1998-ci il, № 08**) ilə "Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında" Əsasnamənin 1.1.7. bəndi yeni redaksiyada ifadə olunmuşdur.

Əvvəlki redaksiyada deyilirdi:

~~Qeyri-dövlət (özel) təhsil müəssisəsindən dövlət təhsil müəssisəsinə köçürülmələrə icazə verilmir.~~

² 10 fevral 1997-ci il tarixli 91 nömrəli Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əmri (**Azərbaycan Respublikası Nazirliklərinin, Dövlət Komitələrinin və başqa Mərkəzi İcra Hakimiyyəti orqanlarının Normativ Aktlarının Bülleteni, 1997-ci il, № 03**) ilə ƏSASNAMƏNİN 2.1. bəndində "öz arzusu ilə ;" ifadəsindən sonra yeni abzasdan " - akademik uğursuzluğa görə ;" ifadəsi əlavə edilmişdir.

³ 8 noyabr 1999-cu il tarixli 804 sayılı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əmri (**Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni, 2000-ci il, № 01**) ilə "Ali və Orta ixtisas təhsili məktəbləri tələbələrin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması haqqında Əsasnamə"nin 2.1.1. bəndinə yeni birinci abzas kimi əlavə edilmişdir.